

**I YAZI**

**D**ünyanın deportasiyası ve ya genosid tariixe nezər salsaq, bu felaketin en çok türk xalqlarının payına düşdürüyüntü görürük. Azərbaycan, Gürçüstan, Krim türklərinin deportasiyası çox da uzaq olmayan tarixde baş vermişdir. Ve deportasiyanı tətilkeyan faktor da türkərən qarşı hildət qarışq qəzə, nifret olmuşdur. Məqsəd türklərin köklərinə aid olduları torpaqlardan qopparmaq, tarixin yönünü dəyişdirmək olub. Bu niyat yet de hər zaman, hətta indi de gündəmdədir.

Azərbaycan türklərinin 3-əsr boyunca məhəllələrde deportasiyaya maruz qalmasının ağır nticələri - "zəhərli meyvələri" sünə erməni dövləti olmuşdu. Hansı ki, bu deportasiya ne beynəlxalq hüquq, ne tarixi baxımdan dünya mütəşəkkində qıymətin almır.

Krim türklərinin deportasiyasına esas kimi çox absurd bir iddia ortaya atılıb. Güya İfla mühərbiəsi erzində Nasist Almaniyası ilə əməkdaşlığı etmiş kəndi Krim tatarları görə, kollektiv cəza tədbiri olaraq, bu toplum deportasiyaya maruz qoyulub. Sovet məmələlər tatarları xeyəntəkarlılıq ittiham edirdi. Tatarlar ise bəiddələrə qarşı çıxış edər, onların bu erazilərdən köçürülmüşlərini Türkiyə erazisində yerləşən Dardanel boğazına keçid elət etmək məqsədilə teşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu elan edirdilər.

Təbib ki, Krim arazisində yaşayan tatarların türkələr etnik yaxınlığı var ve onlar bu planın reallığını məsələmə problem yaradılar. Diger tərəfdən, dövlətlər arasında kəsişmələrin təməqib, inzibati faktor olduğunu bildir. Məsələn, İran adlanan Güney Azərbaycanın Türkiyənin sahəsindən yaşayan türkləri inzibati serhd ayırasa da, onların arasında təbib şəhərd yoxdur. İran həkimiyəti qorxusundan azərbaycanlıları köçürüreb, bu eraziyə kürdlər yerləşdirib, qardaşlar arasına "kurd sarhad" cəmkəmlər onları ayrılmış planlaşdırır. Neca ki, Krim türkləri de Türkiyə türkləri ilə ayırmak məqsədilə bəzərlər ruslar köçürüldü ve inki duruma gəldi. Yeni Türkərən arasında ruslar "təbil sarhad" halına getirildi. Yalnız 1989-cu ilin 14 noyabrında Krim Ali Şurasının qəbul etdiyi qərarla Stalin həkimiyəti illarında baş tutmuş deportasiya ciaynet "kimi qəbul olundu ve "yendəndən" ya start verilmişden sonra, Krim türklərinin geri qayıtmış haqda qadağan leğvi olundu.

Oismetin deportasiyanın acılarının düşüydü bir Türk boyu da Aksaqa türklərdir. Bu fikrimizi bir qəder de geniş aqraq ıçın ilk onca Aksaqa türklərinin tarixi keçmişinə nezər yetirmek faydalı olar. Hansı ki, Aksaqa türklərinin tarixi çox qədim olduğunu qədər də, en ağır məsəqətə düşər olmuş Türk toplumudur. Ən qədim dövrlərdən Kicik Qafqaz səra dağlarının başlangıcında yaşayan bu soydaşlarımız danışmış səvət, adət-ənənə, folklor, mədəniyyət baxımından qədim Türk məskəni Bolqarı mahalindəki Azərbaycan türkləri və Ərzurum-Qars erazilərindəki Türklerle çox yaxındır. Məlumudur ki, rus Türk mühərabələri nəticəsində zaman-zaman Türk torpaqlarının böyük hissəsi arxa planda Habsbur-



# Onlar Türk olduqları üçün zülümə maruz qoyulublar

Aksaqa Türkərələr illərdir öz tarixi vətənlərinə qayitmaq uğrunda mücadilə aparırlar

**Qərb dövlətləri bu Türk toplumuna qarşı ikili standartlarla yanaşır, çünki onlar xristian deyillər...**

lərin idarə etdiyi Rusiya Imperiyasının tərkibinə daxil olub. Imperializm hər zaman türkənin budanmış, təməfişli planlarının həyatı keçirmək, öz edalatı həkimyətini sürdürb. Bu erazilərdə yaşayış yerlərinə təməfişli dərəcədən qarşıdır. Aksaqa və Axalkalek həkimiyəti Türkəyə ihaqını tələb edir. Lakin ilk evel gürçü nümayəndələr bunu qəbul etməmişsə de, Türkəyə nü-

zəre alan Türkiye hökumətinin Nümayəndə Heyeti 11 may 1918-ci il Batum Konfransında Batum, Aksaqa və Axalkalek nümayəndələrinin Türkəyə ihaqını tələb edir. Lakin ilk evel gürçü nümayəndələr bunu qəbul etməmişsə de, Türkəyə nü-

lərin idarə etdiyi Rusiya Imperiyasının tərkibinə daxil olub. Imperializm hər zaman türkənin budanmış, təməfişli planlarının həyatı keçirmək, öz edalatı həkimyətini sürdürb. Bu erazilərdə yaşayış yerlərinə təməfişli dərəcədən qarşıdır. Aksaqa və Axalkalek həkimiyəti Türkəyə ihaqını tələb edir. Lakin ilk evel gürçü nümayəndələr bunu qəbul etməmişsə de, Türkəyə nü-



rek, 26 aprel 1918-ci ilda ümumi qəbul etdi. Aksaqa türklərinin tərkibinə daxil olub. Ona görə de Batum, Aksaqa, Acar və Axalkalek bölgələri xalqının Osmanlı hökumətinə göndərdi. İmzalı-möhürürlü müraciət Osmanlı hökuməti tərəfindən qəbul edilmiş. Anadolu bölgələri xalqının Osmanlı hökumətinə göndərdi. Diger tərəfdən da Azərbaycan, Gürçüstan və Ermenistanın temsilciliyində Zaqafqaziya Seymi Rusiyadan bolşevik hökumətinə göndərdi. Məsələn, 1917-ci ilin 25 may 1918-ci ilə təqib edilmiş Zaqafqaziya Seymi gürçülərinin özləri 26 may 1918-ci ilə müstəqil elan etmələri və ardincda de ermənilərin və azərbaycanlıların öz istiqətlərini elan etmələri də doğılır. Bu və ya bir sira başqa səbablar üzündən Osmanlı bu müstəqil dövlətlərle 4 aprel

mayändə həyətinin başçısı Xəlil Beyin təkidi tələbi ilə bunu qəbul etmek surətindən qələmənmişdir. Sovet hökumətinin "Batum müqaviləsi"ni tanımaması haqqında nə vermişsə baxmayaq, ne Osmanlı hökuməti, na de Zaqafqaziya Seymi buna ehemiyət verməmişdir. Müqavilənin adı keçmiş məsələlərə dair müraciətlər Seym tərəfindən təsdiq edilmişdir. Zaqafqaziya Seymi gürçülərinin özləri 26 may 1918-ci ilə müstəqil elan etmələri və ardincda de ermənilərin və azərbaycanlıların öz istiqətlərini elan etmələri də doğılır. Bu və ya bir sira başqa səbablar üzündən Osmanlı bu müstəqil dövlətlərle 4 aprel

1918-ci ilde ayri-sayı səhifələrini bağışlı.

Gürçüstanın bağışlanan səhifələrindən başqa, Batum şəhəri sev sañçağında başqa, Aksaqa və Axalkalek nümayəndələrinin Türkəyə qayitları. Amma Birinci dünya müharibəsindən başqa, Aksaqa və Axalkalek həkimiyəti və İravandı erməni hökuməti ilə temasla keçmiş və özərlərini təsdiq etdirmək təsəbbületi heç bir nəticə vermədiyindən, Qarsda II Milli İstiqarə Meclisi'nin qanunu status almış məqsədilə ingilis hərbçiləri və İravandı erməni hökuməti ilə temasla keçmiş və özərlərini təsdiq etdirmək təsəbbületi heç bir nəticə vermədiyindən, Qarsda II Milli İstiqarə Meclisi "Cənub-Qərbi Qafqaz Keçici hökuməti" kimi yenidən təşkil olunaraq, Batum, Aksaqa və Axalkalek bölgələrinin Sovet Rusiyasına qaytarılması idi. Bele veziv-

leri Qars, Kağızman, Oltu və aşağı Çorux əhalisi destekləirdi. Hər tərəfdə könlüklerden ibarət birliklər yaranırdı. "Milli İstiqarə Meclisi"nin qanunu status almış məqsədilə ingilis hərbçiləri və İravandı erməni hökuməti ilə temasla keçmiş və özərlərini təsdiq etdirmək təsəbbületi heç bir nəticə vermədiyindən, Qarsda II Milli İstiqarə Meclisi "Cənub-Qərbi Qafqaz Keçici hökuməti" kimi yenidən təşkil olunaraq, Batum, Aksaqa və Axalkalek bölgələrinin Sovet Rusiyasına qaytarılması idi. Bele veziv-

lərin başı Fəxrəddin Piroğlu seçilir.

Bu hökumətin "Wilson prinzipi"ne dayanan "xalqların öz müqaddətlərinin özünlərinin təyin etməsi" və özünlərin arzuları idarəcili formasiyası yaradılmış başqa heç bir iddiyin onunmasında baxmayaq, hemçinin müsəlmlərlərə və xüsusi türklər iki standartlarda yaranan xristian Qərb və de özünlərin arzadılınca "Wilson prinzipi"ni özü bildirilərini tətbiq etmə, müsəlmlər Türkələr deyil, xristian erməni və gürçülər deyildər. Bele ki, İngilislər təkər erməni və gürçülərə hərbi yardım göstərmək kifayətlenir, 1919-ci ilə təqib edən Cənub-Qərbi Qafqaz hökuməti" Meclisinin binasını mühasirəyə alılar və hökumət kifayətli hərbi edarət "Malta" göndərlər. Hökumətin başçı Fəxrəddin Piroğlu ilə Kağızmanlı Əli Bay isə Ərzurumlu siyinqaşa mecbur olur.

Gürçüler de İngilislərin hərbi dəstəyi ilə hərəkətə başlayaraq Aksaqa və Axalkalek qızılarmaları Qafqazda çıxarılmaları Qafqazda siyasi və herbi vezivləri köründən deyildi. Erməni və gürçülərə hərbi yardım göstərmək tərəfdən onları himayəye götürməsindən istifadə edərək, erazilərinə genişləndirilməye başladılar.

Amma Qarsda "Milli İstiqarə Meclisi" hökumətinin herbi dəstələri yaradıldı. Müsəlman Türk əhalisi və Gürçüstan Respublikasının tərkibindən. Gürçüstənə verilen bu erazi Mexsili (Mehsili) adlandırılmasının və burada yatan xristian Türk türkəndən deyildi. Vəzifələri: Aksaqa və Axalkalek bölgələrindən isə gürçülərə qarşı müvəqqəti göstərdilər. Hətta Sarvar bay və Hafiz beyin komandanlığında dəstələr gürçüləri 1828-ci ilə təqib edilmişdir. Gürçükənə qarşı çökülməye mecbur etmişlər. Gürçükənə və Ermənilər qarşı mücadilədə bu dəstə-

**Hərəkəti:**

**Günəy MƏMMƏDOVU**